

AMFA aylıq informasiya

bülleteni

AZƏRBAYCAN
MİKROMALİYYƏ
ASSOSİASİYASI

AMFA MISSİYASI:

Mikromaliyyə təşkilatlarının potensialının **gücləndirilməsi** və mikromaliyyə icmasının maraqlarının qorunmasına yönəldilmiş effektiv kollektiv təşəbbüslərin **təşviq olunması**

BU SAYIMIZDA

AMFA İnvestorlar |
Yarmarkası

AMFA-nın lob- |
biçilik səyləri öz
nəticəsini göstərdi

Yeni AMFA |
üzləri

İslam Bankçılığı |
və maliyyəsi üzrə
2 günlük təlim

SMART GİRAFE |
Metodologiyası

Üzvlər Guşəsi |
3

Creditinfo Qlobal |
Forumu

MFC-nin İllik kon- |
fransı, 2013-cü il
"90 saniyyə
böyük ideyalar"

Frankfurt |
məktəbinin təlim
proqramı

Əlaqə vasitələri |
4

A P R E L

1 6 . 0 4 . 2 0 1 3

TƏQVİMİNİZDƏ QEYD EDİN!!!

AMFA-NIN 6-CI İNVESTORLAR YARMARKASI

4 OKTYABR, 2013-CÜ İL

Bakı, Azərbaycan

AMFA-nın Lobbicilik səyləri öz nəticəsini göstərdi

2011-ci ilin noyabr ayında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) MKR üzrə qiymət siyasətini nəzərdən keçirmək məqsədilə MKR xidmətlərindən istifadəni artırmaq və mikromaliyyə kredit təşkilatları üçün əlverişli etmək niyyəti ilə Azərbaycan Mərkəzi Bankına müraciət məktubu təqdim etmişdir.

Nəticə etibarlı ilə, MKR-in xidmətlərindən istifadəni stimullaşdırmaq və artıq borclanmaya doğru olan müştərilərin qorunmasına töhfə olması məqsədilə etdiyimiz müraciət məktubuna və tövsiyyələrimizə baxılacağına dair Azərbaycan Mərkəzi Bankı tərəfindən müsbət cavab aldıq.

Çox sevindirici bir haldır ki, Azərbaycan Mərkəzi Bankı 2 Aprel tarixindən etibarən Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reysterinin (MKR) məlumatlarından istifadə qaydalarına dair müsbət dəyişiklikləri təsdiqləyib.

Azərbaycan Mərkəzi Bankının rəsmi saytında yerləşdirilən məlumata əsasən qaydalar əməliyyat rejimi üzərində tənzimləyici nəzarət mexanizmlərinin o cümlədən məlumatın növləri, əldə edilmiş məlumatın şərtləri və xüsusiyyətlərinin təkmilləşdirilməsi məqsədilə dəyişiklik edilmişdir.

Qaydalara əsasən kredit məlumatı banklar, bank olmayan kredit təşkilatları, həmçinin lisenziyası aradan qaldırılmış təşkilatlara da təmin olunmalıdır.

Məlumat Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq elektron formada təqdim olunur.

Banklar və Bank olmayan Kredit təşkilatları (BOKT), cari və potensial borcalanlar haqqında məlumat əldə edə bilirlər, lakin fiziki və hüquqi şəxslərin yalnız onlarla bağlı məlumatı əldə etmək imkanı vardır.

Bu sənəd həmçinin məlumatın dəqiqliyinin araşdırılması üçün qaydaları müəyyən edir. Kredit Reyestrindəki dəyişikliklər yalnız məlumat provayderləri tərəfindən təmin edilən məlumatlar əsasında həyata keçirilir.

Fiziki və hüquqi şəxslərin qeyri-dəqiq məlumatlar haqqında şikayəti Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməlidir.

Bir fərdi sorğunun qiyməti 2 manatdan 1 manata endirilib, hüquqi şəxs üçün sorğunun qiyməti iki manat təşkil edir. Kredit reyestri xidmətinin kommersiya məqsədləri yoxdur, tariflər inzibati xərclərin ödənilməsi üçün tətbiq edilir.

AMFA yeni üzvlərini salamlayır!



“Viza Kredit” BOKT MMC



“PAŞA BANK” ASC

İslam Bankçılığı və Mikromaliyyəsi Üzrə 2 Günlük İxtisaslaşdırılmış Təlim 20 - 21 May, 2013-cü il, Bakı – Azərbaycan

Azərbaycan Mikromaliyyə Assosiasiyası və İslam Mikromaliyyəsi üzrə ixtisaslaşmış Al-Huda Mərkəzi ilə birgə Bakıda **20-21 May 2013-cü ildə** tarixlərində İslam Bankçılığı və Maliyyəsi mövzusunda 2 günlük təlim keçirməyi planlaşdırır.

Bu təlimlərin əsas məqsədi Biznes & Maliyyənin Təşkili və İdarə edilməsi ilə birgə İslamın mənəvi və intellektual irsini davam etdirmək və yaymaqdır.

Təlimdə iştirak edəcək iştirakçıların əldə edəcəkləri: İslam Bankçılığı və Maliyyəsi, onun konsepsiyası, Modeller & Əməliyyat təcrübələri; İslam Maliyyəsi ilə bağlı Şəriət prinsipləri və Mexanizmi; İslam Maliyyəsi üzrə qlobal təcrübələr haqqında biliklər əldə etmək imkanı; Yerli və beynəlxalq alim və ekspertlərin verəcəkləri dərslər; Bankirlərin, Maliyyə Təşkilatlarının, donor agentliklərinin və Dövlət orqanlarının həvəsləndirilməsi; Donor agentlikləri, İslam bankları və İslam Mikromaliyyə Təşkilatları/Şəbəkələri ilə əməkdaşlıq imkanları; İnkişaf etməkdə olan bazarlarda yeni maliyyə texnikalarının və üstünlüklərinin öyrənilməsi; İslam Mikromaliyyəsi vasitəsilə Yoxsulluğun azaldılması, Sosial İnkişaf və Maliyyənin yeni üsullarının öyrənilməsi.

Daha çox məlumat əldə etmək üçün www.amfa.az nəzər yetirin.

Mikromaliyyə sahəsində maliyyə və institusional fəaliyyətləri qiymətləndirmək məqsədilə Planet Rating tərəfindən keçiriləcək təlim

20-21 İyun, 2013-cü il

Bakı, Azərbaycan

AMFA tərəfindən təşkil olunacaq
SMART GİRAFE Metodologiyası

SMART GIRAFE METODOLOGİYASI

İndi SMART GİRAFE metodologiyasına nəzərdən keçirilmiş Müştəri Mühafizəsi təcrübələri və Sosial məqsədlər və strateji qərarlar arasında tarazlıq, həmçinin Sosial Fəaliyyət ilə bağlı və MMI-lərin uzun müddətli davamlılığına birbaşa təsiri olan iki element daxildir.

2012-ci il Oktyabr ayından start verilən SMART GİRAFE Reyting Metodologiyası Mikromaliyyə sənayesinin ən ali inkişaf mərhələsi hesab olunur!

Daha ətraflı məlumat əldə etmək üçün www.amfa.az saytımıza daxil ola bilərsiniz.

ÜZVLƏR GUŞƏSİ

AccessBank-ın həyata keçirdiyi “Jurnalistikada yeni nəsil” layihəsi sona çatdı

BDU jurnalistika fakültəsinin tələbələri, AccessBank-ın layihəsi olan, British Council və Thomson Foundation-la birgə həyata keçirilən “Jurnalistikada yeni nəsil” layihəsi çərçivəsində seminarlar və media-səfərlər həftəsində iştirak etmək üçün Londonu ziyarət etdilər. Həftə Azərbaycan proqramında ilk “Yeni Jurnalistlər”in kulmunasiyası ilə əlamətdar oldu. Bu proqram ərzində geniş tələbə qrupu ingilis dili məşğələlərində və 3 jurnalistika kursunda iştirak etdilər. Bir ilə yaxın davam edən jurnalistika və ingilis dili treninqlərindən sonra Londona getmək üçün on tələbə seçildi. Onların əksəriyyəti üçün bu səfər Azərbaycanın sərhədlərindən kənara ilk səfər idi. Tələbələr Londonda dolğun həftə keçirdilər.

“FINCA Azerbaijan” in Quba Filialı 7 Yaşını Qeyd Edir

Fəaliyyətində yüksək professionalığa, hər bir müştəriyə fərdi yanaşma və innovasiyaya böyük diqqət ayıran “FINCA Azerbaijan”in Quba filialı uğurlu fəaliyyətinin 7 illiyini qeyd edir.

Quba şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanında yerləşən Quba filialı 42 nəfərdən ibarət olan işçi heyətinin peşəkar əməyi nəticəsində kredit portfelini ötən il ilə müqayisədə 17% artıraraq 6 300 000 ABŞ dollarına, müştəri sayını isə 21 % artıraraq 7000 nəfərə çatdırıb.

Filial Quba, Qusar, Xaçmazda yaşayan ticarət, xidmət, istehsalat və təsərrüfatla məşğul olan orta və kiçik sahibkarlara rahat və əlverişli şərtlərlə, qısa müddət ərzində 50 000 ABŞ dolları məbləğinədək Kənd Kredit Qrupu, Həmray Kredit Qrupu, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Kənd Krediti kredit məhsullarını təklif edir.

TuranBank 2012-ci ilin Audit Hesabatını KPMG ilə yekunlaşdıran ilk Bankdır

Beynəlxalq audit şirkəti KPMG TuranBanka 2012-ci il üzrə konsolidə edilmiş audit hesabatı təqdim etmişdir.

Hesabat TuranBankın və onun törəmə şirkəti olan TuranLizinqin fəaliyyətinin nəticələrini əhatə edir.

Verilmiş maliyyə hesabatına əsasən TuranBankın aktivləri 2012-ci ilin sonuna 2011-ci ilin nəticələri ilə müqayisədə 31% artaraq 217,1 mln. manat təşkil etmişdir. Hesabat ili ərzində Bankın kredit portfeli 37,9% artaraq 161,3 mln. manat, müştərilərin əmanətləri isə 18,5% artaraq 102,8 mln. manat olmuşdur.

Bankın nizamnamə kapitalı hesabat dövrü ərzində 36,4% artırılaraq 30 mln. manata çatdırılmışdır. 2012-ci ilin fəaliyyətinin nəticəsi olaraq TuranBank 4 mln. manat balans mənfəəti əldə etmişdir. Bankın xalis mənfəəti 3,2 mln. manat təşkil etmişdir.

PEŞƏKAR İNKİŞAF

Creditinfo-nun Qlobal Forumu 18-19 Sentyabr, 2013-cü il Praqa, Çexiya

Creditinfo təşkilatı 18-19 Sentyabr 2013-cü il tarixində Praqada Qlobal Forumu həyata keçirməyi planlaşdırır. Konfrans daha çox müzakirə olunan kredit bürolarının yaradılması, kredit riskinin idarə edilməsi, yeni yaradılmış onları və onların inkişafı kimi maraqlı mövzuları əhatə edəcək.

Buna uyğun olaraq MMI-lər və kredit büroları arasında əməkdaşlıqla bağlı olan problem və faydalar üzrə mövzular gündəlikdə öz əksini tapacaq.

Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:
<http://www.creditinfo.com/creditinfo/global-forum/>

Bütün innovator və yenilikçilərə Çağırış. 90 saniyəyə Böyük ideyalar! “90 saniyəyə Böyük ideya” qoşulun, MFC-nin 2013-cü il İllik konfransına pulsuz qeydiyyatdan keçmə şansını əldə edin.

Mikromaliyyə Mərkəzi (MFC) Məsuliyyətli və əhatəli maliyyənin qlobal yoxsulluqla mübarizə aparmağa yardımçı ola biləcəyi yeni radikal ideyalar axtarır. Zəruri şərt ki, onlar sınaqdan keçirilməmiş “İstifadə edilməmiş ideyalar”, daha az sınaqdan keçirilmiş və daha az müzakirə edilmiş ideyalar olmalıdır. Qaliblər öz ideyalarını qlobal miqyasda 2013-cü il Mikromaliyyə konfransının xüsusi sessiyasında - 500-dən artıq praktiki, mikromaliyyə sektorunda fəaliyyət göstərən təşkilatlara təqdim edəcək. Tədbirin gözləntiləri optimizm və yenilikdən ibarət olduğu üçün böhranı əla imkana çevirməyə yardımçı ola biləcək mövzular daha çox əhəmiyyət kəsb edir. 20 Aprel 2013-cü il müraciət üçün son tarixdir. Qalib 26 Aprel 2013-cü il tarixində elan olunacaq.

Əlavə məlumat üçün Mikromaliyyə mərkəzinin saytına müraciət edə bilərsiniz. www.mfc.org.pl

FRANKFURT MƏKTƏBİNİN TƏLİM PROQRAMI

FS-in 2013-cü il Yay Akademiyalarına qoşulun / Yeni təcrübələr əldə edin. Bacarıqlarınızı təkmilləşdirin.
Nəzərdə tutulan kurslar:

- Mikro & SME Banking Yay Akademiyası (İyul 7-12,2013)
 - Davamlı Enerji Maliyyəsi Yay Akademiyası (İyul 14-19, 2013)
 - Təşkilat daxili Maliyyə Yay Akademiyası (İyul 21-26, 2013)
- Daha çox məlumat almaq üçün: www.fs.de/summer.academy

LinkEd-e-Learning Platform

- Mikromaliyyə təşkilatında təsdiq edilən ekspert (2013-cü il mart ayından başlayaraq); Final imtahanı 06.03.2013-cü ildə, növbəti final imtahanı 4 sentyabr 2013-cü ildə keçiriləcək.
 - SME Maliyyəsinə Təsdiq Edilən Ekspert(2013-cü il mart ayından başlayaraq)
 - Davamlı Enerji Maliyyəsi E-learning kursu (2013-cü ildən başlayaraq)
- Ətraflı məlumatı : www.linked.fs.de saytıdan əldə edə bilərsiniz

AMFA TƏLİMLƏRİ: TƏQVİMİNİZDƏ QEYD EDİN

Tarix	Təlimin adı:
May 31, İyun 1-2	Risk Sertifikasiya Proqramı
May 20-21	İslam Bankçılığı və Maliyyəsi
İyun 20, 21	SMART GIRAFE Metodologiyası
Oktyabr 7-8	İslam Mikromaliyyə və Metodologiyası (Daha ətraflı məlumat AMFA-nın veb saytında olacaq: www.amfa.az)
Oktyabr 4	Invesorlar Yarmarkası (detailed information will be soon at AMFA website www.amfa.az)

ƏLAQƏ VASİTƏLƏRİMİZ:

Azərbaycan Mikromaliyyə Assosiasiyası



Azerbaijan Micro-finance Association

AZƏRBAYCAN MİKROMALIYYƏ ASSOSİASİYASI

C. Cabbarlı küç 44
Kaspian Plaza I, 5-ci mərtəbə
AZ 1065, Bakı, Azərbaycan

Telefon: +994 50 208 40 79
Faks: +994 12 437 23 39

AMFA Aylıq İnformasiya Bülletenini siz də almaq istəyirsiniz? Bizimlə əlaqə saxlayın:
amfa@amfa.az

İnternet səhifəmiz: www.amfa.az



Azerbaijan Micro-finance Association



AMFA(Azerbaijan Micro-finance Association)